

Dövlət müstəqilliyimizin 25 illik yubileyi ilə bağlı Prezident Sərəncamı və azərbaycançılıq...

II yazı

İradə SARIYEVA

"Heç bir qüv-və Azər-bay-ca-nın müs-tə-qil-li-yi-ni əlin-dən ala bil-məz, bun-dan son-ra heç bir qüv-və Azər-bay-ca-nın döv-lət-çi-li-yi-ni məhv edə bil-məz". Azər-bay-can döv-lət-i-nin me-ma-rı Hey-dər Əli-ye-vin hə-qi-qət-dən ma-ya-la-nan öl-məz fik-ri müs-tə-qil Azər-bay-ca-nın əbə-di ya-şa-ya-ca-ğı-na bö-yük inam aşı-la-yır.

Mə-lum-dur ki, Hey-dər Əli-yev 18 oktyabr - Döv-lət Müs-tə-qil-li-yi Gü-nü-nün Azər-bay-can Res-pub-li-ka-sı-nın döv-lət bay-ra-mı ki-mi qeyd edil-mə-si haq-qın-da 15 oktyabr 1994-cü il-də Fər-man im-za-la-yıb. Ar-tıq 22 il-dir bu gün rəs-mi döv-lət bay-ra-mı ola-raq öl-kə-də qeyd edi-lir.

Hey-dər Əli-yev Azər-bay-ca-nın döv-lət müs-tə-qil-li-yi-nin tü-kən-məz sər-vət ol-du-ğu-nu vur-ğu-la-yır, gə-lə-cək nə-sil-lə-rin Azər-bay-ca-nın döv-lət müs-tə-qil-li-yi-ni göz bə-bə-yi ki-mi qo-ru-ya-ca-ğı-na ina-nır-dı. Ke-çən ya-zı-mız-da qeyd et-miş-dik ki, Azər-bay-can Res-pub-li-ka-sı-nın döv-lət müs-tə-qil-li-yi-nin bər-pa-sı-nın iyir-min-ci il-dö-nü-mü haq-qın-da Azər-bay-can Res-pub-li-ka-sı-nın Pre-zi-den-ti İl-ham Əli-yev Sə-rən-cam im-za-la-yıb. 2011-ci il-də döv-lət müs-tə-qil-li-yi-mi-zin 20 il-li-yi ke-çi-ri-lib. Sə-nəd-də vur-ğu-la-nır-dı ki, bu il-lər ər-zin-də de-mok-ra-tik, hü-qu-qi və dün-yə-vi döv-lət-in qu-rul-ma-sı xal-qı-mı-zın ta-ri-xi na-i-liy-yə-ti-dir: "Hə-lə ötən əs-rin 70-ci il-lə-rin-dən baş-la-ya-raq Azər-bay-ca-nın bö-yük oğ-lu Hey-dər Əli-ye-vin stra-te-gi-ya-sı-na uy-ğun res-pub-li-ka-mız-da hə-ya-ta ke-çi-ri-lən ge-niş-miq-yas-lı proq-ram-lar mü-a-sir iq-ti-sa-di po-ten-si-a-lın for-ma-laş-dı-rıl-ma-sı-na, so-si-al-mə-də-ni hə-ya-tın can-lan-dı-rıl-ma-sı-na və mil-li-mə-nə-vi də-yər-lə-rin dir-çəl-dil-mə-si-nə yö-nəl-di-lə-rək gə-lə-cək müs-tə-qil-li-yi-mi-zin tə-min olun-ma-sı üçün zə-min ha-zır-la-mış-dı".

2011-ci il-də ve-ri-lən sə-rən-cam-da qeyd edi-lənə gö-rə, iyir-mi il-lik in-ki-şaf yo-lu-mu-zun ən par-laq nə-ti-cə-si on-dan iba-rət-dir ki, bu gün Azər-bay-can, sö-zün əsl mə-na-sın-da, ar-tıq tam müs-tə-qil öl-kə-dir. Öl-kə-miz-də ger-çək-ləş-di-ri-lən si-ya-sət da-im Azər-bay-can xal-qı-nın ma-raq-la-rı-na xid-mət gös-tə-rir: "2010-cu il-də Azər-bay-can-da Döv-lət Bay-ra-ğı mey-da-nı-nın açılı-şu ol-muş və dün-ya-nın ən yük-sək bay-ra-ğı ucal-dıl-mış-dır. Bu mey-dan Azər-bay-ca-nın son iyir-mi il-də keç-di-yi in-ki-şaf yo-lu-nun rəm-zi-nə çev-ri-lmiş-dir. Azər-bay-ca-nın döv-lət müs-tə-qil-li-yi res-pub-li-ka-mı-zın hər bir və-tən-da-şı üçün ən bö-yük sər-vət-dir".

Bu gün-lər-də isə öl-kə baş-çı-sı Azər-bay-ca-nın döv-lət müs-tə-qil-li-yi-nin 25 il-li-yi ilə bağ-lı Sə-rən-cam im-za-la-yıb. Bu ba-rə-də ötən ya-zı-mız-da ge-niş mə-lu-mat al-mı-sı-nız.

Qeyd edək ki, Azər-bay-can Pre-zi-den-ti, Ali Baş Ko-man-dan İl-ham Əli-yev Azər-bay-ca-nın müs-tə-qil-li-yi-nin 20-ci və Si-lah-lı Qüv-və-lə-rin 93-cü il-dö-nüm-lə-ri mü-na-si-bə-ti-lə Ba-kı-da ke-çi-ri-lən tən-tə-nə-li hər-bi pa-rad-da Azər-bay-ca-nın keç-di-yi müs-tə-qil-lik yo-lu haq-qın-da ge-niş nit-qın-də bil-di-rir-di: "...İyir-mi il ər-zin-də Azər-bay-can müs-tə-qil döv-lət ki-mi bö-yük və şə-rəf-li yol keç-miş-dir. İyir-mi il ər-zin-də öl-kə-miz sü-rət-lə in-ki-şaf et-miş-dir və bu gün bəl-gə-də çox güc-lü möv-qe-lə-rə ma-lik-dir. Öl-kə-miz-də bü-tün is-ti-qa-mət-lər-də - iq-ti-sa-di sa-hə-də, so-si-al mə-sə-lə-lə-rin hə-lin-də bö-yük uğur-lar əl-də edil-miş-dir. O cüm-lə-dən öl-kə-miz-də or-du qu-ru-cu-lu-ğu pro-se-si uğur-la get-miş-dir. Bu gün Azər-bay-can-da ni-za-mi or-du var. Mən hər-bi his-sə-lə-rə tez-tez ge-dir, və-zi-yət-lə ta-nış olu-ram. Tam mə-su-liy-yət-lə de-yə bi-lə-rəm ki, bu gün Azər-bay-can Or-du-su çox yük-sək sə-viy-yə-də-dir. Or-du-muz-da pe-şə-kar-lıq, dö-yüş qa-bi-liy-yə-ti ar-tır, Si-lah-lı Qüv-və-lər-də ruh yük-sək-li-yi var. Bü-tün bu mə-sə-lə-lər bi-zi çox se-vin-di-rir. Azər-bay-can-da Or-du qu-ru-cu-lu-ğu pro-se-si bun-dan son-ra da uğur-la ge-də-cək-dir. Or-du-muz öl-kə qar-şı-sın-da du-ran və-zi-fə-lə-ri ic-ra et-mək üçün bü-tün im-kan-la-ra ma-lik-dir".

Azər-bay-can Res-pub-li-ka-sı-nın Pre-zi-den-ti hə-min çı-xışın-da da öl-kə-mi-zin əra-zi bü-töv-lü-yü-nün bər-pa edi-lə-cə-yi-ni inam-la di-lə gə-ti-rib: "Azər-bay-ca-nın əra-zi bü-töv-lü-yü bər-pa edil-mə-li-dir. Azər-bay-ca-nın əra-zi bü-töv-lü-yü da-nı-şıq-lar möv-zu-su de-yil, ol-ma-yıb və ol-ma-ya-caq-dır. Biz ça-lı-şırı-q ki, mə-sə-lə tez-lik-lə bey-nəl-xalq hü-quq nor-ma-la-rı əsa-sın-da öz hə-li-ni tap-sın və Azər-bay-ca-nın bey-nəl-xalq bir-lik tə-rə-fin-dən ta-nı-nan əra-zi bü-töv-lü-yü bər-pa edil-sin.

Bu-nun üçün biz dip-lo-ma-tik sə-y-lə-ri-mi-zi da-vam et-di-rə-cə-yik. Bi-zim işi-miz haqq işi-dir. Biz heç bir baş-qa öl-kə-nin tor-pa-ğı-nı zəbt et-mə-mi-şik, heç bir baş-qa öl-kə-nin tor-pa-ğın-da bi-zim gö-zü-müz yox-dur, bax-ma-ya-raq ki, bu-gün-kü Er-mə-nis-tan ta-ri-xi Azər-bay-can tor-pa-ğ-la-rın-da ya-ra-nıb. Dağ-lıq Qa-ra-bağ ta-ri-xi Azər-bay-can tor-pa-ğı-dır. Bu hə-mi-şə be-lə olub, bu gün də be-lə-dir.

Sa-də-cə, mü-vəq-qə-ti ola-raq iş-ğal al-tı-na dü-şüb. An-caq bu iş-ğal çox çə-kə bil-məz. Mən tam əmi-nəm ki, Azər-bay-ca-nın əra-zi bü-töv-lü-yü is-tə-ni-lən yol-la bər-pa edi-lə-cək-dir. Bu-nu et-mək üçün biz da-ha da güc-lü ol-ma-lı-yıq. Azər-bay-can-da bü-tün sa-hə-lər-də apa-rı-lan is-la-hat-lar, öl-kə-mi-zin in-ki-şa-fi, bəl-gə-də-ki möv-qe-lə-ri-nin möh-kəm-lən-di-ril-mə-si nə-ti-cə-sin-də is-tə-di-yi-mi-zə na-il ola bi-lə-cə-yik".

Ta-rix-çi-lər qeyd edir ki, İl-ham Əli-yev həm müs-tə-qil-li-yi-mi-zin 20 il-li-yi, həm də 25 il-li-yi mü-na-si-bə-ti-lə sə-rən-cam-lar im-za-la-yıb. Öl-kə baş-çı-sı-nın azər-bay-can-çı-lıq məf-ku-rə-si-nə bö-yük töh-fə-lər ver-di-yi-ni de-yən ekspertlər bil-di-rir ki, Azər-bay-ca-nın müs-tə-qil-li-yi əbə-di-dir. Res-pub-li-ka-mı-zın heç bir öl-kə-dən ası-lı və-zi-yət-də ol-ma-dı-ğı-nı vur-ğu-la-yan ekspertlər de-yir ki, Azər-bay-can xal-qı-nın ira-də-si-ni ifa-də edən İl-ham Əli-yev müs-tə-qil Azər-bay-ca-nın Pre-zi-den-ti, həm də dün-ya azər-bay-can-lı-la-rı-nın ye-ni li-de-ri-dir.

Təd-qi-qat-çı-lar ya-zır ki, Azər-bay-ca-nın əl-də et-di-yi uğur-lar bey-nəl-xalq təş-ki-lat-la-rın, apa-rı-cı rey-tinq agentlik-lə-ri-nin qiy-mət-lən-dir-mə-lə-rin-də öz ək-si-ni ta-pır. Be-lə ki, "Do-ing Bu-si-ness" he-sa-ba-tı-na gö-rə, 2009-cu il-də öl-kə-miz dün-ya öl-kə-lə-ri ara-sın-da "Ən is-la-hat-çı öl-kə" ki-mi qiy-mət-lən-di-ri-lib. Dün-ya İq-ti-sa-di Fo-ru-mu-nun son he-sa-ba-tı-na əsa-sən, Azər-bay-can dün-ya-nın 50 ən rə-qa-bət qa-bi-liy-yət-li iqt-i-sa-diy-yat-la-rı qru-pu-na da-xil olub və MDB öl-kə-lə-ri ara-sın-da bi-rin-ci-lik möv-qe-yi-ni sax-la-yıb. BMT-nin İn-san İn-ki-şa-fi He-sa-ba-tı-na əsa-sən isə, Azər-bay-can "İn-san in-ki-şa-fi in-dek-si"nə gö-rə, yük-sək in-san in-ki-şa-fi qru-pun-da yer alıb. Son il-lər "Stan-dart & Po-or's", "Mo-ody's" və "Fitch Ra-tings" ki-mi nü-fuz-lu rey-tinq agentlik-lə-ri tə-rə-fin-dən isə Azər-bay-ca-nın rey-tinq ar-dı-cıl ola-raq ar-tı-rı-lib.

Ümum-mil-li li-de-rin möh-kəm tə-mə-li-ni ya-rat-dı-ğı xa-ri-ci si-ya-sət kur-su-nun Pre-zi-dent İl-ham Əli-yev tə-rə-fin-dən bö-yük uğur-la da-va-mı-nın nə-ti-cə-si-dir ki, in-di Azər-bay-ca-nın sə-si dün-ya-nın ən mö-tə-bər tri-bu-na-la-rın-dan gəlir, üç-rəngli bay-ra-ğımız yük-sək-lə-rə qal-dı-rı-lır. Azər-bay-ca-nın 2011-ci ilin son-la-rın-da 155 öl-kə-nin eti-ma-dı-nı qa-za-na-raq BMT-nin Təh-lü-kə-siz-lik Şu-ra-sı-nın qey-ri-da-i-mi üz-vü se-çil-mə-si öl-kə-mi-zin bey-nəl-xalq aləm-də get-dik-cə ar-tan nü-fu-zu-nun və sü-rət-li iqt-i-sa-di in-ki-şa-fi-nin da-ha bir gös-tə-ri-ci-si-dir.

Ekspertlər vur-ğu-la-yır ki, Pre-zi-dent İl-ham Əli-ye-vin bə-yan et-di-yi ki-mi, ha-zır-da qar-şı-da du-ran ən baş-lı-ca məq-səd Azər-bay-ca-nı in-ki-şaf et-miş döv-lət-lər sə-viy-yə-si-nə çat-dır-maq-dır. Bu ba-xım-dan öl-kə-nin in-ki-şa-fi-nin ha-zır-kı mər-hə-lə-sin-də qar-şı-ya qo-yul-muş əsas hə-dəf-lər çox-şa-xə-li, in-no-va-si-ya yö-nüm-lü iqt-i-sa-diy-ya-tın for-ma-laş-dı-rıl-ma-sı, əha-li-nin ri-fa-hı-nın da-vam-lı ola-raq yax-şı-laş-dı-rıl-ma-sı, ha-be-lə el-min, mə-də-niy-yə-tin in-ki-şa-fin-da, ic-ti-mai hə-ya-tın bü-tün is-ti-qa-mət-lə-rin-də ye-ni na-i-liy-yət-lə-rin əl-də olun-ma-sı-dır. Döv-lət baş-çı-sı-nın 29 de-kabr 2012-ci il ta-rix-li Fər-ma-nı ilə təs-di-q edil-miş "Azər-bay-can 2020: gələ-cə-yə ba-xış" İn-ki-şaf Kon-sep-si-ya-sı qar-şı-ya qo-yul-muş mü-hüm və-zi-fə-lə-rin ye-ri-nə ye-ti-ril-mə-sin-də mü-hüm rol oy-na-ya-caq. Bu İn-ki-şaf Kon-sep-si-ya-sı so-si-al-iqt-i-sa-di in-ki-şa-fin key-fi-yət-cə ye-ni mər-hə-lə-sin-də Azər-bay-ca-nın gələ-cək in-ki-şaf perspek-tiv-lə-ri-ni də-rin el-mi əsas-lar-la mü-əy-yən-ləş-di-rən kon-sep-tu-al əhə-miy-yət-li sə-nəd-dir.

Si-ya-si elmlər na-mi-zə-di İl-ham İ-s-ma-yı-lov ya-zır: "Hey-dər Əli-ye-vin si-ya-sət mək-tə-bi-nin la-yiq-li ye-tir-mə-si olan İl-ham Əli-ye-vin bö-yük si-ya-sət-də at-dı-ğı inam-lı ad-dım-lar nə-ti-cə-sin-də Azər-bay-can-da tək-cə so-si-al-iqt-i-sa-di sis-tem-də de-yil, həm də si-ya-si və ic-ti-mai tə-si-sat-lar-da əsas-lı ye-ni-ləş-mə-lər olub, sə-mə-rə-li in-ten-siv is-la-hat-lar apa-rı-lıb. 15 oktyabr 2008-ci il-də Azər-bay-can-da ke-çi-ri-lən pre-zi-dent seç-ki-lə-ri-nə xal-qın, mil-li eli-ta-nın və bey-nəl-xalq mü-şə-hi-də-çi-lə-rin ver-di-yi yük-sək qiy-mət de-yi-lən-lə-ri bir da-ha sü-but et-di. Pre-zi-dent İl-ham Əli-yev de-yib: "Bi-zim təc-rü-bə-miz onu gös-tə-rir ki,

Azər-bay-ca-nın seç-di-yi yol düz-gün yol-dur. İq-ti-sa-di, si-ya-si və so-si-al is-la-hat-la-rın pa-ra-ləl şə-kil-də apa-rıl-ma-sı Azər-bay-ca-nı hər-tə-rəf-li in-ki-şaf et-di-rir, öl-kə-miz üçün çox la-zım olan sa-bit-li-yi möh-kəm-lən-di-rir, ic-ti-mai-si-ya-si və-zi-yət-tə müs-bət tə-sir gös-tə-rir. Ona gö-rə də si-ya-si və iqt-i-sa-di is-la-hat-la-rın da-vam et-di-ril-mə-si za-ma-nın tə-lə-bi-dir.

Əgər biz doğ-ru-dan da, mü-a-sir, güc-lü öl-kə ya-rat-maq is-tə-yi-rik-sə, bu-nu et-mə-li-yik. Bu iş-də döv-lət-in üzə-ri-nə bö-yük və-zi-fə-lər dü-şür. Biz bu-na bir-lik-də na-il ol-ma-lı-yıq".

Ulu ön-də-rin xal-qı-mı-zın, cə-miy-yə-ti-mi-zin mil-li in-ki-şa-fi-na yö-nəl-miş müs-tə-qil-lik kon-sep-si-ya-sı-nı ya-ra-dı-cı-lıq-la da-vam və in-ki-şaf et-di-rən Pre-zi-dent İl-ham Əli-ye-vin mil-li in-ki-şaf kon-sep-si-ya-sı-nın baş-lı-ca qa-yə-si öl-kə-də de-mok-ra-tik transfor-ma-si-ya pro-ses-lə-ri-ni ən ya-xın müd-dət-də baş-şa çat-dır-maq, və-tən-daş cə-miy-yə-ti struk-tur-la-rı-nın və tə-si-sat-la-rı-nın for-ma-laş-ma-sı-na baş-la-maq sə-y-lə-ri ilə hə-ya-ta ke-çi-ri-lən "sa-bit-lik-dən in-ki-şa-fa doğ-ru" ide-ya-sı-dır.

Öl-kə Pre-zi-den-ti-nin əzmkar fə-a-liy-yə-ti-ni qeyd edər-kən ulu ön-də-rin bu müd-rik söz-lə-ri ya-da dü-şür: "Si-zi əmin edi-rəm ki, Azər-bay-can xal-qı in-di-yə qə-dər ol-du-ğ-u ki-mi, bun-dan son-ra da

Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır".

Bu gün Azərbaycan dövləti 25 il-dir müstəqil-dir. Dövlət-mimiz, xalqımızın müstəqil olma-sı tarixi nailiyyətdir. 25 il-də ölkəmizdə çox şey dəyişib. Müsbət is-tiqamət-də gədən bu dəyişikliklər xalqımız, dövlətimizə uğur gətirib.

Heydər Əliyev "Azərbaycan xalqı öz dövlətini dəs-tək-lə-yir, mü-da-fiə edir və bu da xalqımızın əbədi müstəqilliyinin təminatıdır" de-yir-di. Bəli, bu gün Azərbaycan xalqı Azərbaycan dövlətinin ətrafında sıx bir-lə-şib və dövlətçiliyimizə göz bəbəyi kimi qo-run-ma-sın-da dövlət başçısına dəs-tək ve-rir.